

Əliyarla Dovşan

© Azərbaycan Nağılları. 5 cilddə, 5-ci cild.
Azərbaycan SSR EA Nəşriyyatı, Bakı - 1964

Biri var idi, biri yox idi, bir kəndlə var idi. Bu kəndlinin bircə parça bostan yeri var idi. Kəndlə bu yerdə qovun əkmişdi. Vaxt gəldi, vədə çatdı, qovunlar yetişdi. Bostan çox yaxşı məhsul gətirmişdi. Qovunlar şəkər kimi şirin idi. Qovunların içində bir sarı qovun var idi ki, ətri yetmiş ağaclıqdan adamın huşunu aprırdı. Kəndlə bu qovunu qırmırıldı, saxlayırdı ki, xana aparsın. Bəlkə ondan bir xələt ala. Amma qəza işi tərsinə çevirdi.

Bir gün xan şikara çıxmışdı. Yolu kəndlinin bostanının yanına düşdü. Xan bastana gedib sarı qovunu gördü. Qovuna xeyli tamaşa elədi. Qovun onu lap heyran eləmişdi. İstədi sarı qovunu qırınsın. Gördü qovunun dərilməsinə hələ bir-iki gün qalıb. Xan kəndlini yanına çağırıb dedi:

—Üç gün keçər, dördüncü günü bu qovunu mənə gətirərsən.

Kəndlə baş əyib dedi:

—Xan sağ olsun, elə mən bu qovunu sənə gətirəcəkdir. Baş üstə gətirərəm.

Xan atına minib getdi. Kəndlə də evinə gəldi, oğlu Əliyari çağırıb dedi:

—Oğul, üç gün gərək gündüzləri sən bostanda qalasan, gecələri də mən qalam.

Oğlan dedi:

—Nə olub ki?

Kəndlə dedi:

—Xan bostanımıza gəlimişdi. Sarı qovun xoşuna gəldi. Gərək onu qoruyub üç gündən sonra xana aparaq.

Əliyar sarı qovunu özünə saxlamışdı. Atası xan adını çəkəndə Əliyar başını aşağı salıb başladı fikirləşməyə. Elə ki, gün batdı Əliyarin atası qoltuğuna bir parça çörək vurub, bostana keşik çəkməyə getdi.

Əliyar o gecə səhərə kimi yatmadı. Səhər atası evə qayıdır, Əliyari bostana göndərdi. İki gün belə keşik çəkdilər.

Bunlar burda qalsın, sizə xəbər verim dovşandan. Dovşan bərk acmışdı. Özünü haman bostana yetirdi. Sarı qovunun yanına getdi, yaralayıb yeməyə başladı. Əliyar keşik çəkirdi. Dovşanı gördü, tez qovalayıb bostandan çıxartdı. Əliyar gedib gördü, sarı qovunu dovşan yaralayıb. Bir xeyli fikirləşdi. Öz-özünə dedi: "Sarı qovun xana qismət olmadı, qalanını da

özüm yeyəcəyəm". Əliyar qovunun qalanını da yeyəndən sonra özünü atasına çatdırıb dedi:

—Ata, dovşan bostana girib sarı qovunu yeyibdi.

Kişi başına döyə-döyə bastana getdi. Gördü ki, sarı qovun yoxdu. Tez xanın yanına gedib dedi:

—Xan, başına dönüm, dovşan bostana girib sarı qovunu yeyibdi. Oğlum fərasətsizlik eləyib, dovşanı görməyib, gərək günahımızdan keçəsən.

Xan bu sözü eşidəndə çox qəzəbləndi. Əmr elədi:

—Əliyarın boynunu bu saat vurarsınız.

Kəndlə çox yalvardı, xan onun sözünü eşitmədi. Əmr elədi, kişini döyub bayırə atdilar. Yaziq kəndlə baş-gözü yarılmış evinə gəldi. Arvadı onun qabağına çıxdı, qonum-qonşu yığıldı.

Kəndlə xanın əmrini bunlara söylədi. Əliyarın kefi pozuldu, rəngi qaçıdı. Evdən çıxıb yavaş-yavaş bostana getdi, oturub ağlamağa başladı. Əliyar baxdı ki, budu dovşan gəlir. İstədi onu vura. Amma dovşan qaçmadı. Əliyar təəccübəndi. Dovşan adam kimi dil açıb dedi:

—Əliyar, niyə ağlayırsan?

Aliyar dedi:

—Atam sarı qovunu xana saxlatdırılmışdı. Sən gəlib yemisən. Xanın acıqı tutub, amr eləyib ki, mənim boynumu vursunlar. Onun üçün ağlayıram.

Dovşan dedi:

—Gəl, ikimiz birləşək, xani öldürək.

Əliyar dedi:

—Sən zəif bir dovşan. Mən də balaca bir uşaq. Biz o böyüklükdə xani necə öldürə bilərik?

Dovşan dedi:

—Öldürə bilərik. Sən mən deyənə qulaq as. Mən bu gecə xanın üzümlüyünə girib, üzümləri korlaram. Xanın başı qarışar, sən də yaddan çıxarsan. Sonra işin dalısına baxarıq.

Əliyar dovşandan razı qaldı. Dovşan gecə özünü xanın üzümlüyünə saldı. Yaxşı üzümləri yedi, yemədiyini də qırıb yerə tökdü, ayaqlayıb əzdi. Səhər tezdən bağban bağa gedib gördü bağda üzüm qalmayıb, hamısı əzilib yerə töküllübdü. Baxdı dovşanın rəddi qalıb. Bağbanı yola-yola gedib xana səbər verdi. San bağa gəlib gördü ki, doğrudan da bağın üzümləri tamam korlanıb. Xan dovşanın rəddini gördü. Xan bərk qəzəblənib əmr elədi:

—Ovçular hazır olsunlar, dünyada nə qədər dovşan var, hamisini qırısinlar.

O vçular çölə çıxdılar, nə qədər axtardılar dovşanı tapmadılar. Xan qəzəblənib dedi:

—Gərək özüm gedəm, dovşanı tapıb öldürəm.

Xan at mindi, çölə çıxdı. İki gün çölü dolandı. Amma dovşanı tapa bilmədi. Bərk yoruldu. Özünü bir kölgəliyə yetirdi, atdan düşdü. Atını yançıdar eləyib otlağa buraxdı. Özü uzanıb yatdı.

Xan burda yatmaqda olsun, eşit dovşandan. Dovşan xanı yatmış gördü, tez özünü Əliyara yetirib dedi:

—Xan yatıb. Gəl tez gedək. Mən onun gözlərini cırmaqlaram, sən də narın torpaq götürüb, gözlərinə tökərsən. Qoy kor olsun, bizim canımız qurtarsın.

Əliyar razı olub dovşana qoşuldu. Hər ikisi gəlib xan yatan yerə çatdı.

Dovşan Əliyara dedi:

—İki ovuc torpaq götür.

Əliyar torpağı hazırladı. Dovşan xanın başı üstündə durdu. Var gücü ilə xanın gözlərini cırmaqladı. Xan gözünü açmaq istəyəndə Əliyar da torpağı onun gözünə tökdü.

Xanın çıçırtısı çölü götürdü. Əliyarla dovşan qaçıb gözdən itdilər. Xan iki gözdən kor olub gecəni çöldə qaldı.

Qurd-quş xana hücum eləyib onu parçaladılar. Əliyarla dovşan da xanın zülmündən xilas oldular. Kəndə xəbər yayılıb ki, xan ölüb. Camaat meyitini gətirməyə getdi. Dovşan

Əliyari tapıb dedi:

—Əliyar, gördün öldürərik. Birliyin qabağında zülm dayana bilməz.

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Nərgiz Abadi

Veb üçün hazırladı: Ülviyə Məmmədova

AZERİ.orga qoymadı: oktyabr, 2003-cü il